

METODIKA

Bayatıların uşaqların mənəvi aləminə təsiri və orta məktəblərdə tədrisi məsələləri

Çinarə Rzayeva

Filologiya üzrə fəlsəfə doktoru, dosent. AMEA Naxçıvan Bölümü. Azərbaycan.

E-mail: cinarerzayeva@yahoo.com.tr

<https://orcid.org/0000-0003-0655-9342>

XÜLASƏ

Məqalədə bayatıların uşaqların mənəvi inkişafındakı yeri və təsiri araşdırılmış, onların mənəvi zənginliyinin artması və mükəmməl fərd kimi böyüməsində bu janrıñ rolu müəyyən edilmişdir. Həmçinin orta məktəblərdə bayatıların tədrisi məsələsinə verilən ənəmə və onların məniimsənilməsi üçün müasir təlim metod və üsullardan istifadə edilmə yolları da araşdırılmışdır. Aparılan tədqiqatlardan məlum olmuşdur ki, bayatıların tədrisi zamanı mövzuya və yaş həddinə uyğun nümunələrin seçilməsi ilə qarşıya qoyulan məqsədə nail olmaq mümkündür. Məqalədə bayatıların uşaqların milli ruhda böyüküb formallaşmasına göstərdiyi xüsusi təsir də nəzəre çatdırılıb. Araşdırmalardan bir daha əmin olundu ki, bayatıların uşaqların həyatındaki rolü və əhəmiyyəti böyükdür.

AÇAR SÖZLƏR

folklor, bayati, tərbiyə, məktəb, tədris

MƏQALƏ TARİXÇƏSİ

göndərilib: 14.04.2022
qəbul edilib: 27.04.2022

MƏQALƏNİ ÇAPA

MƏSLƏHƏT BİLƏN

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bilal Həsənli.

METHODS

The effect of bayatis on the spiritual world of children and the issues of education in secondary schools

Chinara Rzayeva

Doctor of Philosophy in Philology, Associate Professor. Nakhchivan Branch of ANAS.

Azerbaijan. E-mail: cinarerzayeva@yahoo.com.tr

<https://orcid.org/0000-0003-0655-9342>

ABSTRACT

The article examines the place and influence of bayatis in the spiritual development of children, the role of bayatis in increasing their spiritual wealth and growing as a perfect individual. The importance given to the teaching of bayatis in secondary schools and the use of modern teaching methods and techniques for their mastering were also studied. Research has shown that it is possible to achieve the goal of teaching bayatis by selecting samples appropriate to the topic and age. The article also highlights the special impact of bayatis on the growth and formation of children in the national spirit. Research has shown once again that the role and importance of bayatis in children's lives is very great.

KEYWORDS

folklore, bayati,
upbringing, school,
teaching

ARTICLE HISTORY

Received: 14.04.2022
Accepted: 27.04.2022

Giriş / Introduction

Uşaqların mənəvi inkişafı və tərbiyəsində müüm rol oynayan bayatılar insan ruhunu oxşayaraq dildən-dilə, nəsildən-nəslə, əsrəndən-əsrə keçib müasir dövrümüzə kimi gelib çatan folklor nümunələrinin ən geniş yayılan janrıdır. Dərin mənası olan "bayatılar insan həyatının canlı, poetik salnaməsidir. Onun varlığını, mənəvi aləmini dünyaya göz açdığı çağdan ömrünün son anlarına kimi müşayiət edir, duyum və hisslerinə estetik, bədii zövq aşılıyor" [2, s.4].

Bayatılar mövzu müxtəlifiyinə görə uşaqların tərbiyəsində müstəsnə əhəmiyyətə malikdir. Vətən, qürbət, mərdlik-namərdlik, eşq-məhəbbət, sevgi, xoşbəxtlik, bolluq-bərəkət, ayrılıq, intizar, istək-arzu, qəm-qüssə, üzüntü, öyüdnəsihət, hörmət-ehtiram, xeyir-dua, qarğıış, ağrı, şənlik, toy-düyün və s. mövzulu bayatılarda insana xas olan müsbət keyfiyyətlər (saf məhəbbət, həyat eşqi, qəm, kədər, ayrılıq, vətən sevgisi və s.) öz əksini tapmışdır. Bunlarla yanaşı, bayatılarda "dostluq, sədaqət, humanizm meyilləri canlı, şairanə bir dillə, az sözlə, böyük və dolğun fəlsəfi məna ilə ifadə olunmuşdur" [2, s.4].

Bayatıların mövzu dairəsi geniş və müxtəlifdir. Onları uşaqlara mənimsdən zaman yaş həddi nəzərə alınaraq mövzu seçilməlidir. Çünkü azyaşlı uşaqlara sevgi, ayrılıq mövzusunda olan bayatıları tədris etmək doğru olmaz. Uşaq dünyaya göz açandan anaya, ailəyə və vətənə olan sevgi ilə böyüməlidir. Məhz elə bu səbəbdən də onlara belə mövzulara aid bayatılar öyrətmək daha məqsədə uyğun hesab edilir. Çünkü bu qəbildən olan bayatıların öyrədilməsi zamanı yaşı həddi gözlənilmir. Vətən mövzusuna aid olan bir neçə nümunəyə diqqət yetirək:

Qəribəm bu vətəndə,
Gözüm yoldan ötəndə.
Qəriblik yaman olur,
Baş yastiğə yetəndə

[2, s.16].

Və yaxud:

Əzizim, kətan yaxşı,
Geyməyə kətan yaxşı.
Qürbət yer cənnət olsa,
Yenə də vətən yaxşı

[4, s.200].

Bu bayatının başka bir variantı da var:

Əzizim, vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı.

Doldum yaşa vətəndə,
Boya-başa vətəndə.
Yüz il qərib olunca,
Beş gün yaşa vətəndə

[4, s.150].

Çiçəyim, gülüm vətən,
Ağzımda dilim vətən.
Bir çakıl daşın üçün,
Yolunda ölüm, vətən

[4, s.46].

Önəmli əhəmiyyət kəsb edən cəhət budur ki, bu cür bayatılar tədris olunan zaman uşaqların təsəvvüründə bir düşüncə formalasılır: onlar bu bayatılar vasitəsilə bir daha vətənin hər şeydən üstün, dəyərli və əziz olmasını dərk edirlər. Yuxarıda verilən nümunələrdə vətən həsrəti, vətən sevgisi öz əksini tapmış, insanın harada yaşamasından asılı olmayıraq, vətən üçün darixdiqi qeyd olunmuşdur. Bayatıların məzmunundan aydın görünür ki, “xalq öz ana yurdunu, onun təbii gözəlliklərini həmişə sevmiş və poetikləşdirməyə çalışmışdır” [3, s.148].

Bayatıları tədris edərkən yerinə uyğun və düzgün mövzu seçsək, müsbət nəticələr əldə etmiş olarıq. İstər valideyn, istərsə də müəllim yaz fəslindən, Novruz bayramından söhbət açarkən bayatılara müraciət edə bilər. Bu, həm uşaqlara xoş təsir bağışlayar, həm də onlar yaz fəsli haqqında daha ətraflı məlumat əldə etmiş olarlar. Məsələn:

Günəş nurun saçıbdı,
Soyuq qorxub qaçıbdı.
Meşələrdə, bağlardada
Novruzgülü açıbdı⁴.

⁴ https://az.wikipedia.org/wiki/Novruz_bayat%C4%81lar%C4%81

Beldən açdım qəməni,
Suladım bağ-çəməni.
Novruzun nişanəsi
Səmənidə, səməni.

Və yaxud:

Aşıqəm, tərsə məni,
Novruzda tər səməni.
Kərəməm, “of” demərəm,
Öldürsə tərsa məni

[4, s.58].

Bəs bayatılar vasitəsilə uşaqlara yaz fəsli və Novruz bayramının xüsusiyyətlərini də mənimşətmiş oluruq. O zaman onlara məlum olacaq ki, Novruz bayramında səməni cürcədirilir, deməli, səməni bu bayramın atributudur. Həmçinin verilən bayatiya əsasən uşaqlar havaların isinməsi nəticəsində ilk ayan gülün novruzgülü olduğunu da bilmış olacaqlar.

Səsləndi xoruz banı,
Açıldı sübhün danı.
İlin yaz fəsli gəldi,
Qızdı torpağın canı.

İstənilən bayatının əhəmiyyətli bir cəhəti olur. Bu bayatıda isə uşaqlar yazın gəlişi ilə torpağın oyanışını xatırlamış olurlar. Bayatıların tədrisi zamanı mövzuya uyğun slaydlar da hazırlanıb şagirdlərə göstərilərsə, uşaqlar onları daha tez mənimşəyə bilərlər.

Bayatılarda ataya, anaya, qardaşa olan dəyər, hörmət, ehtiram da ifadə olunur. Bu qəbildən olan bayatılar uşaqların tərbiyəsində müstəsna əhəmiyyətə malikdir. Mövzuya uyğun bir neçə nümunəyə nəzər salaq:

Bu yerdə gülən olsa,
Tərimi silən olsa.

Qardaşlıq gözəl şeydir,
Qədrini bilən olsa

[2, s.233].

Bürüyübdür qar daşı,
Get, dağlardan qar daşı.
Bayramı o gün eylər,
Bacı görsə qardaşı
[4, s.121].

Xəbər getsin o yada,
Yatmış könlüm oyada.
Bivəfaya sırr vermə,
Gedər açar o, yada
[2, s.215].

Bayatların tərkib hissəsində digər janrlar da əks olunur ki, onlardan tapmacaları nümunə götürək. Bağlama sayılan bu bayatlar uşaqları xeyli düşündürür. Həmin nümunələrdən bir neçəsinə diqqət yetirək:

O nədir ki, gələn yaz,
Gələn qışdı, gələn yaz.
Qış bir xörək bişirdi,
Yağın tökdü gələn yaz
[2, s.235].

Və yaxud:

Bu günləri şənbədi,
Könlümə düşən nədi?
Nə eti var, nə qanı,
Ocaqsız bişən nədi?
[2, s.236].

Bu qəbildən olan başqa bir bayatiya nəzər salaq:

Əzizim, qara nədir?
Qaş üstə qara nədir?
Gönü göy, ət qırmızı,
Sümüyü qara nədir?⁵
Nə dili var, nə ağızı,

⁵ <https://az.wikisource.org/wiki/Byat%C4%B1llar>

Nə tarı var, nə sazı.
Hər yerdən xəbər verər,
Oxuyar xoş avazı
[2, s.237].

Araşdırma zamanı öyünd-nəsihət, atalar sözleri və alqışların əks olunduğu xeyli sayda bayatılara rast gəldik. Məhz elə bayatları zənginləşdirən əsas xüsusiyyət də tərkibində bu janrların yer almاسıdır ki, onlar öz zənginliyi ilə bayatılara xüsusi məna çaları qatır. Beləliklə, bayatıların uşaqlara məniməsilməsi ilə həm də onlara atalar sözlərini xatırlatmış oluruq. Fikirlərimizi aşağıdakı nümunələrlə əsaslandırmışıq:

Əzizim, il yarası,
Ağrıdır dil yarası.
Xəncər kəssə sağalar,
Sağalmaz dil yarası
[2, s.223].

Əzizim, aman gündə,
Sözün de aman gündə.
Dost kimdi, düşmən kimdi,
Tanırsan yaman gündə
[2, s.218].

Mən aşiq bilən olsa,
Qədrini bilən olsa.
Birliyi top dağıtmaz,
Ona səs verən olsa
[2, s.217].

“Azərbaycan bayatları” kitabından verdiyimiz bu nümunələrdə “Qılınc yarası sağalar, söz yarası sağalmaz”, “Dost dar gündə tanınar”, “Dost yaman gündə tanınar” və ya “Yaxşı dostu yaman gündə sima”, “Güç birlikdədir”, “Qələbə birlikdədir”, “El bir olsa, dağ oynadar yerindən” atalar sözlərinin mənə mahiyətini əks etdirən misralar özünü göstərir. Belə bayatilar həm də nəsihət xarakterlidir. Həmin nümunələrdə atalar sözləri olduğu kimi verilməsə də, eyni mənada işləndiyi açıq-aydın görünməkdədir. Bu qəbildən olan başqa bir bayatiya diqqət edək:

Bülbül dolubdur bağa,
Bir gül salıbdır dağ'a.
Sayanın qulu olsan,
Saymayana ol ağa
[2, s.215].

Verilən nümunədə “Qananın qulu ol, qanmayanın ağası da olma” atalar sözü yada düşür. Həqiqətən, bu bayatı vasitəsilə dərin bir fikir ifadə olunur, həm də uşaq anlayır ki, qanan adama yaxşılıq etmək hədər getməz, ona nə etsən, itməz. Məcazi mənada isə “bələ insana qul da ola bilərsən”, – deyilir, ancaq qanmaza, səni saymayan insana heç vaxt əyilmə.

Açıbdı bağda lala,
Bənzər gül üzə lala.
Zərrəcə səbri olan
Tez yetişər vüsala
[2, s.216].

Nəsihət məzmunlu olması ilə yanaşı, bu bayatıda səbirli olmağın əhəmiyyəti, faydaları da qeyd edilir. Baba-nənələrimiz hər kəsə bu nümunələr vasitəsilə vüsala çatmaq üçün sabrı olmağın vacibliyini çatdırmışlar. Heç şübhəsiz, bu cür bayatılar atalar sözlerinin təsiri nəticəsində yaranmışdır. Bayatıda ifadə olunan həmin atalar sözləri aşağıdakılardır:

Səbr edən muradına yetişər
[1, s.357].

Gül istəyən səbr edər
[1, s.197].

Hər səbrin axırı var
[1, s.215].

Tora düşən səbr eyləməsə, özünü fəlakətə salar
[1, s.389].

Yaman günə səbr edən, yaxşı günə tez düşər
[1, s.415].

Səbr Allahın adıdır.

Səbr bir ömürlük xəzinədir.

Səbr cənnət açarıdır.

Səbr edən salamat olar.

Səbr eylə işinə, xeyir gələr başına.

Səbr eyləyən çox yaşar

[1, s.357].

Bir bayatı vasitəsilə müəllim bir neçə atalar sözünü şagirdlərə mənimsətməklə, bu nümunələrlə səbrin əhəmiyyəti və vacib bir xüsusiyyət olduğunu onlara izah edir.

Nəticə / Conclusion

Təhlillər zamanı bayatılarda atalar sözləri ilə ifadə olunmuş xeyli sayıda nümunələrə rast gəldik. İslənmə tezliyi çox olan bu atalar sözləri bir çox bayatıların əsasını, xüsusən də son misralarını təşkil edir ki, bu da bayatıların nə qədər dərin mənə daşıdığını bir daha sübut edir. Bayatılar həcmə kiçik olmalarına baxmayaraq, həm mövzu dairəsi, həm də dərin mənə çaları baxımından müxtəlif və genişdir. Nənə-babalarımızın yaddaşından süzülüb gələn bu folklor nümunəsi, demək olar ki, hər dövr üçün öz aktuallığını qoruyub saxlamışdır. Məhz bizlər də bu dəyərli janrı qoruyub gələcək nəsillərə ötürərək daim yaddaşlarda yaşatmaq üçün əlimizdən gələni əsirgəməməliyik.

İstifadə edilmiş ədəbiyyat / References

1. Atalar sözləri. (2013). Tərtib edən və ön sözün müəllifi: Mətanət Yaqubqızı. Bakı, Nurlan. 476 s.
2. Azərbaycan bayatıları. (2004). Bakı, XXI –Yeni Nəşrlər Evi. 304 s.
3. Əfəndiyev P. (1981). Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, Maarif. 406 s.
4. Pirsultanlı S.P. (2012). Azərbaycan ağız ədəbiyyatında bayatılar. Gəncə, 377 s.
5. https://az.wikipedia.org/wiki/Novruz_bayat%C4%B1lar%C4%B1
6. <https://az.wikisource.org/wiki/Bayat%C4%B1lar>